

# LAYAQATLA YAŞANAN ÖMÜR

Zamanından və məkanından asılı olmayaraq, dünya həmişə yaxşı və ziyalı insanların ciyinində olub. Və bu yaxşı və ziyalı insanlar harda çalışmasından, hansı vəzifəni tutmasından asılı olmayaraq, önce haqqı, ədaləti, önce insanlığı dəyərləndiriblər. Belə bir deyim var: "Ədaləti və mərhəməti olmayanın adamlığı olmaz". Yəni adam olmamışdan önce o şəxsin ədaləti, mərhəməti və vicdanı insanlar tərəfindən daha çox qiymətləndirilir. Və belə adamlar ziyalı kimi, şəxsiyyət kimi və ən nəhayət, böyük insan kimi həmişə görünür, hiss olunur.

Belə dəyərlər şəxsiyyətlərdən, ziyalılardan və böyük insanlardan biri də uzun müddət hüquq-mühafizə orqanlarında işləmiş və dünyasını dəyişmiş görkəmli hüquqşunas, Xətai Rayon Məhkəməsinin sədri Nazim Tağıyevdi. O Nazim Tağıyev ki, harda işləməsindən asılı olmayaraq, çalışdığı vəzifənin nüfuzunu yüksəldib... O Nazim Tağıyev ki, prokuror orqanlarında işləyəndə də, istintaqcı olanda da və hakim kreslosunda əyləşəndə də həmişə başının üstündə Allahı görüb...

## O Nazim Tağıyev ki,

bir şeyin həqiqət olduğunu və ədalet olduğunu biləndən sonra heç kəs onu başqa yola, qaranlığa çəkə bilmezdi. Çünkü Nazim Tağıyev hüquq-mühafizə orqanlarında işə başladığı ilk gündən ömrünün sonuna qədər haqqa, ədalətə və Allahın böyüklüyünə siğınib. Təbii ki, ədalətli, savadlı hüquqşunaslar vəzifəde əyləşəndə ilk növbədə bu xeyr o ölkənin vətəndaşına, o ölkənin insanlarına dəyir. Və bu insanlar deyilənlərə yox, gördüklorına inanırlar. Onu tanıyan insanlar gördü ki, Nazim Tağıyev prokuror kimi də, istintaqcı kimi də, hakim kimi də çox ədalətli və təmiz bir hüquqşunas idi.

Onunla bir dəfə səhbət eləyəndə, bir dəfə süfrə arxasında əyləşib bir stəkan çay içəndə bu insanın nə qədər böyük ziyalı olduğunu, nə qədər böyük ürək sahibi olduğunu o dəqiqlik hiss edərdi. Hansı vəzifədə çalışıbsa, digər şəxslərdən sadəliyi və səmimiyyətə tamamilə fərqlənib. Adam var ki, bir balaca vəzifə kreslosunda əyləşən kimi gözü ayağının altını görmür, elə bil ki, alçaq dağları o yaradıb. Amma Nazim Tağıyev vəzifə pilləsində qalxdıqca bir qədər də sadələşirdi və bir qədər də insanlara, camaata yaxın olurdu. Onun qapısını kim döyseydı, böyük ürək açılığıyla qarşılıy-

di. Zarafat deyil, Füzuli 1993-cü il avqustun 23-də işgal olunandan sonra nə qədər həmyerli kömək üçün ona üz tutuardı. Və Nazim müəllim də bacardığı qədər yanına gələnlərə kömək göstərərdi. Özü kömək göstərə bilmədikdə dostlarından xahiş edərdi ki, bu adamlar çetinə düşüb, ona kömək eləsirlər. Və dostları da çox sağ olsun, onun sözünü yerə salmazdilar, həmin adamlara əl tutardılar.

## Mənim Nazim Tağıyevlə tanışlığım

1990-ci illərdə yaranıb. O vaxtlar respublikanın baş prokuroru, gözəl insan, vətənpərvər ziyalı, rəhmətlik İsmət Qayıbov idi. Nazim Tağıyev də baş prokurorluqda İstintaq İdarəsinin rəisi idi. Mən də həmin dövrədə onun nəzarət etdiyi cinayət işindən məhkəmə ocerki yazmışdım. Bu ocerkin sərlövhəsi belə idi: "Qətlin qiyməti əlli min manat!". Həmni dövrə Xirdalandakı Pivə Zavodunun direktorunu qətle yetirmişdilər. İstintaqa da nəzarəti Nazim Tağıyev edirdi. Qısa zaman kəsiyində bu ağır cinayəti töötmiş şəxslər istintaq hərəketləri nəticəsində tapıldı və onlar məhkəmənin hökmüylə ağır cəzaya məhkum edildilər. Bir dəfə də yazı davam edəndə Aqil Abbas dedi ki, bəs Nazim Tağıyev sənənlə görüşmək istəyir. Deyir ki, Faiq Qismətoğlunun məhkəmə ocerki xoşuma gəldi. Tanımadan, bilmədən mənim də adımı çəkib. Təbii ki, biz Nazim müəllimlə elə Respublika Prokurorluğunda görüşüb tanış olduq. Yazıyla bağlı daha maraqlı materiallar verdi. Və o materiallardan da ocerkin sonrakı hissələrində istifadə elədim.

**Bu tanışlıqdan sonra Nazim Tağıyevlə bizim aramızda dostluq əlaqəsi yarandı. Lənkəranda prokuror işləyəndə də, hərbə prokurorluqda məsul vəzifədə çalışanda da tez-tez zəngləşərdik. Tez-tez görüşməsək də, amma qəlbən, ruhən bir-biri-mizə çox yaxın idik. Görüşəndə həmişə Füzulidən danışardı. Heç mən onların Füzuli şəhərindəki evlərini görməmişdim. Deyərdi ki, bizim ev məhkəmənin binasının yaxınlığında yerləşir və evimiz də tez-tez yuxuma girir. Nazim Tağıyevin atası rəhmətlik Hüsü kişi də çox ziyalı, vətənini, torpağını sevən bir aqsaaqqal idi. Füzulidə tanınan, sayılıb-seçilən səmballı və ağayana aqsaaqqal kişilərdən biri idi. Hüsü müəllim rəhmətə gedəndə**



yas məclisində də iştirak eləmişdik. On-da gördüm ki, ata itkisi Nazim Tağıyevə çox ağır təsir edib. Xüsusəndə vətəndə yox, qərib bir yerdə dünyasını dəyişməyi onu çox narahat edirdi.

## Amma həyatın da çox sərt üzü var

Və bir də elə Azərbaycanın hər qarış torpağı vətən deyilmi?! Əlbəttə, Azərbaycanın hər ormanı, hər yurd, hər məkanı bizim üçün vətəndi.

Ədəbiyyati, poeziyanı və ən nəhayət, gözəl sənət əsərlərini çox sevərdi. Dostluq elədiyi adamların əksəriyyəti ziyalılar idi. Xüsusən də istedadlı yazarlar Seyran Səxavət və Vaqif Bəhmənli ilə çox yaxın münasibətləri vardı. Həmişə görüşəndə elə birinci məndən ya Seyrani, ya da Vaqifi soruştardı. Deyərdi ki, hər ikisinin şeirlərindən və hekayələrində Füzulinin etri, qoxusu gəlir. Seyran Səxavətin çox dadlı-duzlu, yumorlu söhbətlərini tez-tez xatırlayardı. Poçtalyon Qədiri yada salar, onun letifələrini danışardı və sonra da deyərdi ki, Seyran Səxavət onun obrazını hekayələrində çox gözəl yaradıb.

Əlbəttə, insan savadlı, dünyagörüşü zəngin olanda onunla danışmaq, ünsiyyət yaratmaq və el dilində demis olsaq, körpü yaratmaq çox asan olur. Mən inanmiram ki, hansısa ziyalı adam Nazim Tağıyevlə söhbət eləyəndə, dərdləşəndə darixaydı, özünü narahat hiss eləyəydi. Onun oturuşunda da, duruşunda da, danışığında da bir əzəmet, bir şirinlik, bir doğmaliq vardi. Ərgünəşdən, Kəndələn çaydan, Füzulinin digər gözəl yerlərindən elə maraqlı söhbət açardı

ki, elə bil ki, oturmusan Kəndələnin döşündəki Çənlibel restoranında və ordan Kəndələnə baxırsan. O, danışmırkı, həm də ürəyinin, qəlbinin səsini, işığını qarşısında ki insanın iç dünyasına ötürərdi. Və onu dinləyəndən sonra Füzulinin bütün gözəlliklərini - çaylarını, göllərini, yaylaqlarını, dağlarını, ormanlarını gəzib gəldiyini hiss edərdin. Hiss edərdin ki, o gözəl yurdun, o gözəl məkanın işığına, nuruna bələnmisən və hətta qəlbinin qaranlığına da bir nur həpər.

## O, Bəhmənliyə çox yaxın bir ziyalı idi

Və bu yaxınlıq da tanınmış hüquqşunas Kamran Əhmədovla qohumluqla tamamlanmışdı. Və həmişə də onların mehriban münasibətlərinin, dostluğunun sədasını eşidirdik.

Hər iki istedadlı və ədalətli hüquqşunas bir-birini çox gözəl tamamlayırdı. Onları həm də nəvələri birləşdirir. Və bu nəvələr bu gün ömrü yarımcıq qalmış Nazim Tağıyevin ömrünü davam etdirirlər. Çünkü Nazim Tağıyev ədalətli və savadlı hüquqşunas olmaqla yanaşı, həm də gözəl ailə başçısı idi. O, gözəl ataydı, gözəl babaydı və gözəl də dostuydu.

Deyirlər ki, əvəzedilməz insan yoxdu. Mən bu fikirlə qətiyyən razı deyiləm. Heç bir insanı kimse əvəz edə bilməz. O ki, qala ədalətli, vicdanlı və səmimi insan olan Nazim Tağıyevi.

Bu cür şəxsiyyətlər öz ömürlerini çox mənalı yaşayırlar və öz izlərini qoyub getməyi bacarırlar. Çünkü onlar hansı vəzifədə əyləşməyindən asılı olmayaraq, önce ləyaqəti, önce ədaləti və önce həqiqəti üstün tuturlar. Bu dəyərləri üstün tutan insanlar isə heç vaxt yaddan çıxmır və heç vaxt da unudulmurlar.

**Dekabrin 19-da Xətai Rayon Məhkəməsinin sədri Nazim Tağıyevin Allahın dərgahına qovuşmasının 40 günü təmam olur. Bu 40 gün onun doğmaları üçün, onun yaxınları üçün çox ağır keçib. Ağır keçsə də, onun şərəfli və ləyaqətli ömür yolu onu sevənlərə çox böyük təsəllidi. Ən azından ona görə ki, Nazim Tağıyev kimi istedadlı hüquqşunaslar bu xalqın tarixində həmişə yaşayacaq və xatırlanacaqdı. Qəbrin nurla dolsun, Nazim müəllim!**

Faiq QISMƏTOĞLU